

**Azərbaycan Respublikasının Prezidentinə**  
**ƏRİZƏ-ANKET**

şəkil üçün  
yer

**Xahiş edirəm, məni Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edəsiniz.**

SUALLAR	CAVABLAR
1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmişinizsə, dəyişikliyin səbəbi göstərilməklə, əvvəllər daşıdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)	
2. Doğulduğunuz gün, ay, il	
3. Doğulduğunuz yer (ölkə, şəhər (rayon), kənd)	
4. Milliyətiniz	
5. Ailə vəziyyətiniz (nikahda, dul, subay)	
6. Vətəndaşlığınız	
7. Azərbaycan Respublikası vətəndaşlığınızca xitam verilməsinin səbəbləri və tarixi	
8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz	
9. Azərbaycan Respublikasına gəlmişinizin səbəbləri	
10. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşı olmusunuz, həmin ölkənin vətəndaşlığını hansı yolla əldə etmişiniz və hansı səbəbdən itirmisiniz)	
11. Azərbaycan Respublikasında mühakimə olunmuşunuzmu və ya istintaqa cəlb edilmişinizmi (nə vaxt, harada, hansı orqan tərəfindən və nəyə görə)	
12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz)	
13. Əmək fəaliyyəti barədə məlumat (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, habelə hərbi xidmət daxil olmaqla). Bu hissə doldurularkən idarə, müəssisə və təşkilatların işlədiyiniz dövrdəki adı, ünvanı, hərbi xidmətdəki vəzifəniz göstərilməlidir	
Ay və il	
daxilolma	İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz
	İdarə, müəssisə və təşkilatın ünvanı

14. Yaxın qohumlarınız (ər/arvad, valideynlər, uşaqlar, qardaş və bacılar):

Qohumluq dərəcəsi	Soyadı, adı və atasının adı	Milliyyəti	Vətəndaşlığı	İş yeri və vəzifəsi	Yaşadığı ölkə və ünvanı
-------------------	-----------------------------	------------	--------------	---------------------	-------------------------

15. Yaşayış yerinizin dəqiq ünvanı və telefon nömrələriniz (ev, iş, mobil) \_\_\_\_\_

16. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz \_\_\_\_\_

17. Ərizəyə əlavə edilən sənədləri sadalayın \_\_\_\_\_

18. Mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı Azərbaycan Respublikası vətəndaşlığına bərpa etməyi xahiş edirəm:

Oğul, qız	Soyadı, adı və atasının adı	Doğum ili və ayı	Doğum yeri	Qeyd
-----------	-----------------------------	------------------	------------	------

19. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaqdə məqsəd \_\_\_\_\_

20. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə dair öhdəlik götürürəm.

21. Bəyan edirəm ki, təqdim etdiyim məlumatlar tam və dəqikdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmək üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməməsinə (itirilməsinə) səbəb olacaqdır.

“ \_\_\_\_ ”  
(gün, ay, il)

İmza \_\_\_\_\_

**Xidməti qeydlər** (sənədləri qəbul edən orqanda doldurulur):

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin doldurulmasının düzgünlüyünü yoxladı

\_\_\_\_\_  
(sənədləri qəbul edən əməkdaşın soyadı, adı və imzası)

“ \_\_\_\_ ”  
(gün, ay, il)